

Masallının 100 yaşlı kitab xəzinəsi

Neçə il önce ilk dəfə Cənub bölgəsinin gözəl diyarı olan Masallıda Heydər Əliyev Parkına üz tutan zaman orada gül-ciçeyin arasındaki birmərtəbəli binaların birinin fasadında merkezi kitabxana olduğu bildirilən ünvan lövhəsinə rast gəlmış, maraqlanıb içəri keçmişdim. Elə də yüksək şəraiti olmayan həmin kitabxanadakı səliqə-sahman, biblioqrafların işgüzərlüyü diqqətimi çəkmişdi. Sonralar orada bir neçə tədbirdə iştirak etmişdim.



Bu səfərimdə təsadüfən oradan keçəndə bunları xatırladım. Dostum – politoloq Seyfəddin Əliyevlə görüşüm-də ondan kitabxananın necə fəaliyyət göstərdiyini soruştum. Dedi ki, ideal şəraiti olmasa da, bu gərəklə məkanda yenə də vaxtaşırı maraqlı görüşlər, müzakirələr, təqdimatlar keçirilir. Bəlli ədəbiyyat həvəskarı olan oxular kitabxananın xidmətlərinindən yararlanırlar.

Onu da öyrəndim ki, Masallı kitabxanasının artıq 100 yaşı var. Düz 1 əsr önce – indiki şəhərə aid ərazidə, "Tacir rastası" adlanan mərkəzi hissədə, əhalinin maarifləndirilməsi üçün indiki Şah İsmayıllı Xətai heykəlinin şimal tərəfində ilk kitabxana yaradılıb. Həmin ictimai oxu zalını açmağın təşəbbüskarı ovaxtkı yerli Muzdurlar Komitesi olub. Onda Masallıda cəmi bir neçə ibtidai məktəb vardi, ekşər insanlar yazib-oxumaq bilmirdilər. Kitabxananın fonduna, ilkin olaraq, ayrı-ayrı ziyanlı şəxslər – Abi Mirzəyev, Qulamhüseyn Məmmədov, Kamil Filatov, Həsənağa Kərimov

ve başqları 250 nüsxə kitab bağışlayıblar. İlk vaxtlar oxucuların sayı 15 nəfər olub, tədricən artıb.

Kitabxana həmin kiçik otaqda fəaliyyətini 1930-cu ilə qədər davam etdirdi. Həmin il "Tacir rastası" söküldüyüünə görə, kitabxana Cavad bəyin evinə (Həzirdə Rayon Məşğulluq İdarəsinin, Əmək Müftüttisiyyinin və sair dövlət idarələrinin yerləşdiyi ərazi) köçürüldü. Get-gedə Masallı kitabxanasının kitab fondu xeyli genişləndi, təhsilli insanların sayı artı və mütləcidiye maraqlı nəzəreçarpacaq dərəcə çoxaldı. Elə həmin ildən kitabxana dövlət büdcəsinə daxil edildi və oraya bir nəfər ştatlı işçi ayrıldı. Məlumatlarda qeyd olunur ki, kitabların sayı 1931-ci ilin əvvələri üçün 2000 nüsxəyə, oxucuların isə 1000 nəfərə çatırdı. Nəhayət, 1934-cü ildə Masallı rayonunda rəsmi olaraq Mərkəzi Kitabxana yaradıldı.

Heydər Əliyev Parkındaki kitabxananın binası isə 1970-ci ildə istifadəyə verilib. Bundan bir neçə il sonra rayon-

da fəaliyyət göstərən kitabxanalar vahid sistem halında birləşdirilərək Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılıb. Mərkəzləşdirilmiş Kitabxana Sisteminə kənd kitabxanaları da qatılıb. Müxtəlif vaxtlarda bu mədəniyyət ocağına Murtuza Bağırov, Şəfi Mahmudov, Lazım Ağarzayev, Şəhla Həsənova, Adil Heydərov, Ələddin Nəzərov rəhbərlik ediblər. Hazırda kitabxananın rəhbəri gənc və işgüzər kadr olan Zəmin Məmmədovdur. Onun dedikləri:

– Bir əsr önce 250 nüsxə kitab fondu və 15 oxucu ilə fəaliyyətə başlayan kitabxanamız indi 265 min 137 kitab fondu, 33 min 198 oxucu ilə fəaliyyətini davam etdirir. Hazırda sistemdə 1 mərkəzi, 1 şəhər, 2 qəsəbə və 44 kənd kitabxana filialı fəaliyyət göstərir. Coxlu sayda, müxtəlif bədii, texniki və tədris vəsaitlərimiz var. Bəzi kitabxanalarımız uyğunlaşdırılmış binalarda yerləşsə də, işçilərimiz əhalinin xidmətində can-başla dayanırlar. Doğrudur, hələlik, elektron xidmet göstərmək imkanı bir qədər zəifdir, amma inanıq ki, tezliklə bu da yoluna qoyular.

"Qocaman" kitabxanada vaxtaşırı yaddaşalan görüşlər olur. Bir müddət əvvəl Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Masallı Rayon Mərkəzi Kitabxanasının 100 illik yubileyi qeyd olunub. Əvvəlcə kitabxananın önündə təşkil edilmiş sərgiye baxış keçirilib və gənc oxucular açıq havada kitab oxumaq, habelə kitabxanaya üzv yazılmama imkanından yararlanıblar. Fəallara kitabxananın fəxri fərmanları verilib. İcra hakimiyyətinin məsul işçisi Abbas Abbaszadə, YAP Masallı Rayon təşkilatının sədri Seyfəddin Əliyev, yazıçı-publisist Nüreddin Ədlioglu, Mədəniyyət işçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Vəkil İsmayılov çıxış edərək təbrükərini çatdırıb, kitabxanaya hədiyyələr təqdim ediblər. N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri, Onbirillik İncəsənət Məktəbinin müəllimləri, Şərəfə Folklor evinin əməkdaşlarının ifasında canlı musiqi, kitabxana filialları, mədəniyyət klublarının əməkdaşlarının, şəhər 3 sayılı körpələr evi-uşaq bağçasının fidanlarının təqdimatında şeirlər səsləndirilib.

**Əli ƏLİYEV
XQ**